

UOT 621.311

## ENERJİSİSTEMİN QİDALANDIRICI ŞƏBƏKƏSİNDE OPTİMAL TRANSFORMASIYA ƏMSALLARININ SEÇİLMƏSİ METODİKASI

MƏMMƏDYAROV O.S., ZƏRBİYEVA N.F.

*Azərbaycan elmi-tədqiqat və layihə-axtarış energetika institutu*

Mürəkkəb elektrik şəbəkələrində qərarlaşmış rejimlərin optimal idarə edilməsində tənzim olunan trasformatorların rejimdən asılı olaraq transformasiya əmsallarının seçilib idarə edilməsi qanununun tapılması metodikası və icra alqoritmi təklif olunub.

Elektrik şəbəkələrində normal və xüsusi rejimlərin idarəedilməsinin vacib məsələlərindən biri yüksək gərginlikli şəbəkələrdə yük altında tənzim edilən (YAT) transformatorların iş rejiminin seçilməsidir. Transformatorların transformasiya əmsalını tənzimləməkələ şəbəkənin düyünlərində gərginliyin lazımi səviyyəsi təmin edilir, şəbəkədə aktiv güc itkiləri (hərdən reaktiv də) azalır, qeyri-bircinsli elektrik şəbəkələrinin iş rejimi yaxşılaşır, qapalı şəbəkələrdə cərəyan paylanması dəyişir, hansı ki, xətlərdə və transformatorlarda ifrat yüklenməni aradan qaldırır. Bunun üçün gərginliyin tənzim edilməsi və enerji itkilərinin azaldılması üçün transformasiya əmsallarının optimal qiymətlərinin seçilməsi çox vacibdir.

Baxılan məsələ çoxamilli məsələdir, belə ki, hər bir yük düyününəki gərginliyin rejiminə hər bir transformatorun gərginliyinin rejimi təsir edir. Bu asılılıq mürəkkəb funksiya olub, qida mənbələrinin və istehlakçıların yükleri, elektrik birləşmələri və onların sxem parametrləri ilə təyin edilir. Belə asılılıqların qurulması üçün statistik metodların regressiya analizindən istifadəsi daha məqsədə uyğundur [1,2].

İstənilən optimal rejim, onun növbəti dəyişməsindən sonra dəyişir. Laqranj və Qradiyent metodları kimi metodlardan istifadə etməklə elektroenergetik sistemin rejiminin optimallaşdırılması zamanı, hər yeni optimal rejimin axtarışı kimi mürəkkəb və uzunmüddətli prosesə hər dəfə yenidən başlamaq lazımdır. Bu da ona görə baş verir ki, optimallaşdırma prosesində bu metodlarla əldə edilmiş enerjisistem və onun elementləri haqqında qiymətli informasiya ümumiləşmir və bir yerə toplanır. Bu çatışmamazlığı aradan qaldırmağa eksperimentin planlaşdırılması metodu ilə əldə edilmiş  $Y=f(X_1, X_2, \dots, X_n)$  şəkilli məqsəd funksiyası kömək edir, bu da sistem haqqında informasiyanı həm ümumiləşdirir, həm də kompakt formada yadda saxlayır və optimal rejimi tapmaq üçün enerjisistemin idarə olunan və texniki-iqtisadi parametrləri arasında qarşılıqlı əlaqəni göstərir.

Bir bazis rejimi üçün tərtib olunmuş regressiya modeli bu rejimdən kəskin fərqlənən mövcud rejim şəraitində böyük xətalara səbəb ola bilər. Buna görə də regressiya modelləri bir neçə tipik rejimlər üçün tərtib edilməlidir, yəni regressiya modellərinin kitabxanası tərtib olunmalıdır. Bir regressiya modelində təsvir edilən tipik sxem və rejimlərin birliyi elə seçilməlidir ki, regressiya modellərinin məqsəd funksiyasının approksimasiyalarının dəqiqliyi rejim parametrlərinin dəqiqliyinə uyğun olsun. Rejimlərin birindən digərinə keçid bir neçə regressiya əmsallarının qiymətlərinin dəyişməsi və ya regressiya tənliyinin formasının dəyişməsi ilə xarakterizə olacaq. Belə yanaşma enerjisistemlərin dispetçer idarəsinin avtomatlaşdırılmış sistemlərdə perspektivli hesab edilir. Bu modellərin alınması və EHM-də yadda saxlanması, sonra isə operativ idarəetmədə onlardan istifadə bu məsələnin həllini sürətləndirir və sadələşdirir.

Hazırkı işdə təklif edilən metod eksperimentin faktor planlaşdırılması metodunun tətbiqinə əsaslanır [3], hansı ki, baxılan halda məhdud sayıda maşın (hesabi) eksperimentlərinin keçirilməsi ilə xarakterizə olunur. Adətən tam və kəsr faktorlu

eksperimentdən istifadə olunur. Bu halda eksperimentlərin sayı  $N = 2^k$  və ya  $N = 2^{k-p}$ , harada ki,  $k$  - faktorların sayı,  $p$  - əsas faktorların qarşılıqlı təsiri ilə əvəz edilən faktorların sayıdır.

Baxılan məsələdə faktorlar - tənzim edilən transformatorların  $k_t$  transformasiya əmsallarıdır, çıxış kəmiyyətləri isə bütün düyünlərdəki ( və ya nəzarət düyünlərindəki ) gərginliklər və şəbəkədəki güc itkiləridir. Baxılan halda əsas məqsəd şəbəkədə ümumi gərginlik rejiminin yaxşılaşdırılması, yəni bütün düyünlərdə gərginliyin nominaldan ( və ya arzu ediləndən ) minimal meyletməsinə nail olmaqdır. Bunun üçün şəbəkədə gərginliyin nominaldan ( və ya başqa arzu olunan gərginlikdən ) orta kvadratik meyletməsi

$$\delta U_k = \frac{\sqrt{\sum_{i=1}^n (U_i - U_{nom})^2}}{n}$$

kimi qəbul edilə bilər. Beləliklə, çıxış parametrləri olan « $n$ » düyünlərdəki gərginliklər buraxıla bilən qiymətlər həddində, şəbəkədəki güc itkiləri və gərginliyin nominaldan ( arzu ediləndən ) orta kvadratik meyletməsi ( OKM ) isə minimal olmalıdır.

Alınan kvadratik rəgressiya tənlikləri aşağıdakı şəkildədir :

$$y_i = a_0 + a_{1i}x_{1i}^n + a_{2i}x_{2i}^n + \dots + a_{ni}x_{ni}^n + a_{12i}x_{1i}^n x_{2i}^n + a_{13i}x_{1i}^n x_{3i}^n + \dots + a_{1,2,3,\dots,n}x_{1i}^n x_{2i}^n x_{3i}^n \dots x_{ni}^n + a_{11i}(x_{1i}^n)^2 + a_{22i}(x_{2i}^n)^2 + \dots + a_{nni}(x_{ni}^n)^2 \quad (1)$$

Burada  $x_k^n$  - faktorun normalanmış qiymətidir, hansı ki,

$$X_i^n = \frac{X_i - X_{ib}}{\Delta X_i}, \quad X_i - dəyişənin həqiqi qiyməti, \quad X_{ib} - dəyişənin orta qiyməti kimi bazis$$

qiyməti,  $\Delta X_i = \frac{X_{i\max} - X_{i\min}}{2}$  -  $X_i$  dəyişənin variasiya addımıdır. Beləliklə,  $X_k^n$

qiymətcə  $+1$ - dən  $-1$ -ə kimi qiymətlər alır,  $k = \overline{1, n}$ ;  $i$  - nəzarət edilən düyünlərin sayıdır. Rəgressiya əmsalları  $a_j$  - ən kiçik kvadratlar metodu ilə düsturlardan təyin olunur. Qarşılıqlı təsirini də nəzərə alan xətti tənliklərin əmsalları belədir:

$$a_0 = \frac{\sum_{i=1}^N X_{0u} Y_u}{2^k} \quad a_i = \frac{\sum_{u=1}^N X_{iu} Y_u}{2^k} \quad a_{iy} = \frac{\sum_{u=1}^N X_{iu} X_{yu} Y_u}{2^k}$$

Bu əmsalların dispersiyaları aşağıdakı kimi tapılır [3]:

$$\sigma^2(a_0) = \frac{\sigma^2(Y)}{2^k} \quad \sigma^2(a_i) = \frac{\sigma^2(Y)}{2^k} \quad a^2(a_{iy}) = \frac{a^2(Y)}{2^k}$$

(1) tipli tənliklər bütün düyun gərginlikləri, şəbəkədə aktiv güc itkiləri  $\Delta P$  və  $\delta U$  üçün tərtib edilir.

Məsələn, üç transformator üçün və tam faktorlu eksperimentdə eksperimentin planlaşdırılması matriisi cədvəl 1-də göstərilib:

Cədvəl 1

Nº №	$x_1^n$	$x_2^n$	$x_3^n$		$U_1$	$U_2$	...	$U_n$	$U_i - U_n$	$(U_i - U_n)^2$	$\delta U$	$\Delta P$
1	+	+	+									
2	-	+	+									
3	+	-	+									
4	-	-	+									
5	+	+	-									
6	-	+	-									
7	+	-	-									
8	-	-	-									
+1	$k_{t1maks}$	$k_{t2maks}$	$k_{t3maks}$									
-1	$k_{t1min}$	$k_{t2min}$	$k_{t3min}$									

Alınan modellərin adekvatlığı OKM- ə, maksimal xəta kəmiyyətinə və ya Fişer və Stystudentin statistik meyarlarına görə yoxlanılmalıdır.

Rəgressiya modellərinin əmsalları faktorların normallaşdırılmış qiymətlərində onların əhəmiyyətliliyini xarakterizə edir.  $x_i$  faktorları və onların  $x_i x_j$  qarşılıqlı təsirləri statistik metodlarla və ya sərbəst hədd olan  $a_0$ - la müqayisədə əhəmiyyətsiz (çox kiçik) qiymətlərdə olarsa, çıxış kəmiyyətinə əhəmiyyətsiz dərəcədə təsir edir və nəzərdən atıla bilər ki, bununla da rəgressiya tənlikləri sadələşir.

Xətti rəgressiya tənliyinin qurulması üçün ( faktorların qarşılıqlı təsirini də nəzərə almaqla ) tam və kəsr faktorlu ortoqonal plandan, kvadratik modelin qurulması üçün isə faktorların orta qiymətlərindən və [3] uyğun olaraq təyin edilən ulduz nöqtələrdə əlavə eksperimentləri olan mərkəzi kompozisiyalı və rotatabelli planlaşdırımdan istifadə edilir.  $\Delta P$  və  $\delta U$  üçün olan rəgressiya modelləri itkilərin minimallaşdırılması və dügün gərginliklərinin nominala ən yaxşı yaxınlaşması meyarları üzrə optimallaşdırma üçün istifadə edilir. Bütün bu tənliklərin birgə istifadəsi mürəkkəb məsələdir.

Rəgressiya modelləri üzrə transformatorların optimal transformasiya əmsallarının təyin edilməsi üçün növbəti alqoritm təklif edilir.

İllkin verilənlər olaraq tənzim olunan transformatorların  $k_t$  - faktorları üzrə kompleks şəkilli aşağıdakı rəgressiya modelləri götürülür:

- xarakterik yüksünlərinin gərginliklərinin rəgressiya modelləri:

$$U_i = a_{0i} + a_{1i} x_1 + a_{2i} x_2 + \dots + a_{12i} x_1 x_2 + \dots; \quad (2)$$

- şəbəkədə ümumi aktiv güc itkilərinin rəgressiya modeli:

$$\Delta P = b_0 + b_1 x_1 + b_2 x_2 + \dots + b_{12} x_1 x_2 + \dots; \quad (3)$$

- dügün gərginliklərinin nominaldan orta kvadratik meyletməsinin rəgressiya modeli:

$$\delta \Delta U = c_0 + c_1 x_1 + c_2 x_2 + \dots + c_{12} x_1 x_2 + \dots \quad (4)$$

Optimallaşdırmanın məqsədi bütün yüksünlərdə gərginliklərin buraxila bilən hədlərində  $U_{i.a.e.maks} > U_i > U_{i.a.e.min}$ , güc itkilərinin  $\Delta P$  və gərginliyin nominaldan orta kvadratik meyletməsinin  $\delta U$  minimallığının təmin edilməsidir.

(2-4) ifadələrində  $X_i$ -lər normallaşdırılmış dəyişənlərdir.

Yuxarıda qeyd edilən halın həyata keçməsi növbəti qaydada yerinə yetirilir:

1) Elektrik şəbəkəsində xarakterik yüksünlərin arasından maksimal rejimdə ən aşağı gərginlikli dügün seçilir.

2) Bu düyündə gərginliyin arzu edilən dəyişmə diapazonu təyin edilir (seçilir) ( $U_{i\max}^{a.e}, U_{i\min}^{a.e}$ ). Hər hansı bir göstəriş olmadığı halda şəbəkənin nominal gərginliyinin  $\pm 5\%$  qədər qəbul etmək olar.

3) 1 və 2 bəndinə görə baxılan düyündə gərginliyin əlavəsi təyin edilir:

$$U_{i\partial lavə} = U_{i\min}^{a.e} - U_{i\min},$$

harada ki,  $U_{i\min}^{a.e}$  - arzu edilən minimal gərginlik (misal üçün  $U_{i\min}^{a.e} = 0,95U_{\text{nom}}$ ).

4) Hər bir tənzim olunan transformator üçün transformatorun tənzimat qurğusunun bir pilləsinin gərginliyi təyin edilir:

$$U_{i\pillə} = \frac{U_{i\max}^{tr} - U_{i\min}^{tr}}{N_{\max}},$$

harada ki,  $N_{\max}$  - tənzimat pillələrinin sayıdır.

5) Baxılan düyünün gərginliyinin regressiya tənliyinə görə verilmiş düyün üçün tənzim olunan transformator seçilir (regressiya əmsalının maksimal qiymətinə görə) və bu transformatorun transformasiya əmsalının normallaşdırılmış qiyməti belə təyin edilir:

$$k_{t_i}^n = \frac{U_{i\partial lavə}}{b_{i\max}},$$

burada  $b_{i\max}$  -  $U_i$  düyünün gərginliyinin regressiya əmsalının maksimal qiymətidir.

6) Regressiya modellərinin əsasında bir transformatorun qəbul edilmiş  $k_{t_i}^n$  əmsali üçün bütün nəzarət edilən  $U_i$  düyünlərində gərginliklər, eləcə də  $\Delta U$  və  $\Delta P$  - nin qiyməti tapılır.

7) Əgər bütün düyünlərdəki gərginliklər buraxıla bilən diapazonda olarsa, onda şəbəkədə gərginliklərin səviyyəsinin təmin edilməsi məsələsi həll edilmişdir.

8) Əgər hər hansı düyünlərdə gərginliklər buraxıla bilən diapazonu keçərsə, onda on aşağı gərginlikli yeni düyün seçilir və məsələ 1-ci bənddən başlayaraq təkrar edilir.

9) Düyün gərginliklərinə görə bütün transformatorların (və ya bir hissəsinin)

$k_t$ -ni seçdikdən sonra,  $\Delta P$  regressiya tənliklərinə görə  $\Delta P$  - yə on çox təsir edən  $k_t$  təyin edilir və  $k_t$  - də ehtiyat olarsa, bu  $k_t$  - nin maksimuma (minimuma) qədər dəyişdirilməsi həyata keçirilir ki, bu zaman itkilər də minimuma qədər azalır.

10) Eləcə də  $\Delta U$  regressiya tənliyinə görə transformasiya əmsallarındakı qalan ehtiyatdan da istifadə edərək  $\Delta U$ -nın minimumu təmin edilir.

11) Əgər bütün düyünlərdəki gərginliklər buraxıla bilən hədlərdə olarsa və bütün mümkün transformatorların  $k_t$  - nin əlavə olaraq dəyişdirilməsi hesabına güc itkilərinin və gərginliklərin nominaldan meyletməsinin minimallaşdırılmasına nail olunarsa, onda məsələ tam həll olunmuş hesab edilə bilər.

12) Tapılmış  $k_{t_i}^n$  -lərə görə transformatorun tənzimat qurğusunun vəziyyəti (budaqlanmanın nömrəsi) bu şəkildə təyin edilir:

$$N_{\text{budaq}} = \frac{N_{\max} - 1}{2} \left( 1 + k_t^n \right),$$

burada  $N_{\max}$  - transformatorun budaqlarının maksimal sayı;

$k_t^n$  - transformatorun  $k_t$  - nin normalanmış qiymətidir (-1-dən +1- ə qədər).

Məsələn, tənzimat pillələrinin sayı 0-dan 12 nömrəsinə qədər olarsa, yəni  $N_{maks}=13$ -də

$$\begin{array}{ll} k_t^n = +1 & N_{budaq} = \frac{13-1}{2}(1+1) = 12 \\ k_t^n = 0 & N_{budaq} = \frac{13-1}{2}(1+0) = 6 \\ k_t^n = -1 & N_{budaq} = \frac{13-1}{2}(1-1) = 0 \\ k_t^n = 0,5 & N_{budaq} = \frac{13-1}{2}(1+0,5) = 9 \end{array}$$

Bu metoddan istifadə edərək Azərenerji sisteminin bir neçə bölməsi üçün regressiya tənlikləri tərtib olunub və optimal transformasiya əmsalları tapılıb. Misal üçün cədvəl 2-də araşdırılan bölgənin regressiya əmsalları və optimal transformasiya əmsalları verilib.

Məsələn, itkilərin minimallaşdırılmasına və dügün gərginliklərinin nominaldan az meyletməsinə görə optimallaşdırma zəruriyyəti doğduqda tənzimləyiçi faktorlara görə bu regressiya tənliklərinin ayrı-ayrı törəmələrinin «0»-a bərabərləşdirilməsi prinsipindən də istifadə edilə bilər. Yəni

$$\frac{d\Delta P}{dk_{t_i}} = 0 \quad \text{və} \quad \frac{d\delta U}{dk_{t_i}} = 0.$$

Kvadratik modelləri olan üç faktorlu məsələ üçün optimal  $k_t$ -lər növbəti xətti tənliklər sisteminin həlli ilə təyin edilə bilər :

$$\begin{aligned} \Delta P = & a_0 + a_1 k_{t1} + a_2 k_{t2} + a_3 k_{t3} + a_{12} k_{t1} k_{t2} + a_{13} k_{t1} k_{t3} + a_{23} k_{t2} k_{t3} + \\ & + a_{123} k_{t1} k_{t2} k_{t3} + a_{11} k_{t1}^2 + a_{22} k_{t2}^2 + a_{33} k_{t3}^2 . \end{aligned}$$

$$\begin{aligned} \delta U = & b_0 + b_1 k_{t1} + b_2 k_{t2} + b_3 k_{t3} + b_{12} k_{t1} k_{t2} + b_{13} k_{t1} k_{t3} + b_{23} k_{t2} k_{t3} + \\ & + b_{123} k_{t1} k_{t2} k_{t3} + b_{11} k_{t1}^2 + b_{22} k_{t2}^2 + b_{33} k_{t3}^2 . \end{aligned}$$

$$\frac{d\Delta P}{dk_{t1}} = a_1 + a_{12} k_{t2} + a_{13} k_{t3} + a_{123} k_{t2} k_{t3} + 2a_{11} k_{t1} = 0 ;$$

$$\frac{d\Delta P}{dk_{t2}} = a_2 + a_{12} k_{t1} + a_{23} k_{t3} + a_{123} k_{t1} k_{t3} + 2a_{22} k_{t2} = 0 ;$$

$$\frac{d\Delta P}{dk_{t3}} = a_3 + a_{13} k_{t1} + a_{23} k_{t2} + a_{123} k_{t1} k_{t2} + 2a_{33} k_{t3} = 0 .$$

Cədvəl 2. Regressiya tənliyinin əmsalları

	b <sub>0</sub>	X <sub>1</sub>	X <sub>2</sub>	X <sub>3</sub>	X <sub>4</sub>	b <sub>5</sub> =X <sub>1</sub> X <sub>2</sub> X <sub>3</sub> X <sub>4</sub>	b <sub>6</sub> =X <sub>1</sub> X <sub>2</sub> X <sub>3</sub>	b <sub>7</sub> =X <sub>1</sub> X <sub>2</sub> X <sub>4</sub>	b <sub>8</sub> =X <sub>1</sub> X <sub>3</sub> X <sub>4</sub>	b <sub>9</sub> =X <sub>2</sub> X <sub>3</sub> X <sub>4</sub>	b <sub>10</sub> =X <sub>1</sub> X <sub>2</sub>	b <sub>11</sub> =X <sub>1</sub> X <sub>3</sub>	b <sub>12</sub> =X <sub>1</sub> X <sub>4</sub>	b <sub>13</sub> =X <sub>2</sub> X <sub>3</sub>	b <sub>14</sub> =X <sub>2</sub> X <sub>4</sub>	b <sub>15</sub> =X <sub>3</sub> X <sub>4</sub>
		b <sub>1</sub>	b <sub>2</sub>	b <sub>3</sub>	b <sub>4</sub>											
U <sub>1</sub>	106,96	0,431	0,006	-0,106	0,168	-0,006	-0,006	-0,006	-0,043	0,006	-0,006	0,106	-0,168	0,006	0,006	0,043
U <sub>2</sub>	108,21	0,481	0,006	-0,131	0,193	-0,006	-0,006	-0,006	-0,043	0,006	-0,006	0,081	-0,143	0,006	0,006	0,043
U <sub>3</sub>	109,12	0,537	0,012	-0,137	0,224	0,012	-0,012	0,000	-0,025	0,000	0,000	0,074	-0,137	-0,000	-0,012	0,037
U <sub>4</sub>	109,26	0,612	-0,000	-0,137	0,237	0,000	0,000	0,000	-0,012	-0,000	0,000	0,012	-0,012	0,000	0,000	0,037
U <sub>5</sub>	109,45	0,168	0,006	-0,043	0,068	0,006	-0,006	0,006	0,006	-0,006	-0,006	0,018	0,006	0,006	-0,006	0,018
U <sub>6</sub>	107,85	0,443	0,006	-0,106	0,168	-0,006	0,006	0,006	-0,031	0,006	-0,006	0,106	-0,168	-0,006	-0,006	0,031
U <sub>7</sub>	109,13	0,537	0,000	-0,137	0,212	0,000	0,000	0,000	-0,012	0,000	0,000	0,062	-0,137	0,000	0,000	0,037
ΔP	39,45	-0,521	-0,105	0,241	-1,156	-0,0006	0,0006	-0,0006	-0,018	0,0006	0,008	0,128	-0,0006	-0,0006	0,003	-1,841
δU	0,634	-0,144	-0,0006	0,036	-0,055	0,0006	0,0006	0,0006	0,013	-0,0006	0,0006	-0,031	0,050	-0,0006	-0,0006	-0,013
	Apşer.YS 330/220kV	Xirdal.YS 220/110kV (3 ədəd)	Sən.Qov.Y 220/110kV (2 ədəd)	YaşmaYS 330/110kV		U <sub>1</sub>	U <sub>2</sub>	U <sub>3</sub>	U <sub>4</sub>	U <sub>5</sub>	U <sub>6</sub>	U <sub>7</sub>	ΔP	δU		
	K <sub>t1</sub>	K <sub>t2</sub>	K <sub>t3</sub>	K <sub>t4</sub>												
Təklif olunan rejim	0,780 N=14	0,5510 N=2	0,5260 N=10	0,3900 N=14	107,55	108,88	109,88	110,11	109,68	108,46	109,88	37,77	0,435			

Anoloji olaraq  $\delta U$  üçün alarıq :

$$\frac{d\delta U}{dk_{t_1}} = b_1 + b_{12}k_{t_2} + b_{13}k_{t_3} + b_{123}k_{t_2}k_{t_3} + 2b_{11}k_{t_1} = 0 ;$$

$$\frac{d\delta U}{dk_{t_2}} = b_2 + b_{12}k_{t_1} + b_{23}k_{t_3} + b_{123}k_{t_1}k_{t_3} + 2b_{22}k_{t_2} = 0 ;$$

$$\frac{d\delta U}{dk_{t_3}} = b_3 + b_{13}k_{t_1} + b_{23}k_{t_2} + b_{123}k_{t_1}k_{t_2} + 2b_{33}k_{t_3} = 0 .$$

Nəticədə aşağıdakı üç xətli tənliklər sistemi alınır ;

$$\begin{cases} (a_1 + b_1) + (a_{12} + b_{12})k_{t_2} + (a_{13} + b_{13})k_{t_3} + (a_{123} + b_{123})k_{t_2}k_{t_3} + \\ + 2(a_{11} + b_{11})k_{t_1} = 0 ; \\ (a_2 + b_2) + (a_{12} + b_{12})k_{t_1} + (a_{23} + b_{23})k_{t_3} + (a_{123} + b_{123})k_{t_1}k_{t_3} + \\ + 2(a_{22} + b_{22})k_{t_2} = 0 ; \\ (a_3 + b_3) + (a_{13} + b_{13})k_{t_1} + (a_{23} + b_{23})k_{t_2} + (a_{123} + b_{123})k_{t_1}k_{t_2} + \\ + 2(a_{33} + b_{33})k_{t_3} = 0 . \end{cases}$$

hansının ki, həllindən 1- ci və 2- ci şərtləri ödəyən  $k_{t_1}, k_{t_2}$  və  $k_{t_3}$ -ün qiymətləri təyin edilir.

1. Адлер Ю.П. и др. Планирование эксперимента при поиске оптимальных условий. М.Наука, 1976.
2. Мамедяров О.С. Регрессионный анализ установившихся режимов электрических систем. Электричество, 1982, №5.
3. Гусейнов Ф.Г., Мамедяров О.С. Планирование эксперимента в задачах электроэнергетики. М. Энергоатомиздат, 1988.

## **МЕТОДИКА ВЫБОРА ОПТИМАЛЬНЫХ КОЭФФИЦИЕНТОВ ТРАНСФОРМАЦИИ В ПИТАЮЩИХ СЕТЯХ ЭНЕРГОСИСТЕМ**

**МАМЕДЯРОВ О.С., ЗАРБИЕВА Н.Ф.**

Предложена регрессионная методика и алгоритм ее реализации по определению закона оптимального регулирования коэффициентов трансформации регулирующих трансформаторов в зависимости от режима питающей электрической сети энергосистемы.

**TECHNIQUE OF A CHOICE OPTIMUM FACTORS OF TRANSFORMATION IN POWER LINES OF POWER SUPPLY SYSTEMS**

**MAMEDYAROV O.S., ZARBIEVA N.F.**

Depending on a supplying power network power system's mode the regression technique and algorithm of its realization by definition of the law of optimum regulation regulating transformer's factors transformation is offered.